

KAPİTALLAŞMA

Son yenilənmə: İyul, 2013

Kurs №: UT 010

Kursun yeri: Babək Plaza, 7-ci mərtəbə, InvestAZ

Əlaqə telefonu: *1234

E-mail ünvanı: InvestU@investaz.net

Kurs öncəsi tələblər: Yoxdur

Sertifikat: İmtahan nəticələrinə uyğun olaraq təqdim olunur

Dil: Azərbaycan, Rus və ya İngilis dili



Bu kursda kimlər iştirak edə bilər?

Kapitalı cəlb etmək marağında olan korporativ dinləyicilər.

Bu kursdan iştirakçılar nə əldə edəcəklər?

Tədrisin məqsədi Azərbaycandakı şirkətlərə kapitallaşma yollarının o cümlədən, səhmdar kapital və borclanmanın üstünlüklərini, onlara qatacağı dəyəri və korporativləşmədəki rolunu izah etmək, habelə InvestAZ şirkətinin vasitəsi ilə bu şirkətlərə kross-listinq imkanı yaradaraq həm yerli, həm də xarici kapital cəlb etmə yollarını göstərməkdir.

Kursun təşkili:

Kurs 6 dərsdən ibarətdir. Hər dərs bir saat müddətində aparılır. Kurslar tədris otağında müəllim tərəfindən izahlı təqdimat, birbaşa ticarət platformasının istifadəsi, demo hesab ilə praktika, sual və tapşırıqlar vasitəsi ilə həyata keçirilir. Kursun müddətində kiçik test təşkil olunur. Kurs iştirakçıları müvafiq materiallarla təmin olunacaqdır.

Kursun məqsədləri:

1. Azərbaycanın qiymətli kağızlar bazarının iş prinsiplərini peşəkar səviyyədə izah etmək;
2. Azərbaycan maliyyə bazarında emissiya həyata keçirmək istəyən şirkətlərə bu kapital cəlb etmə metodunun üstünlükləri çatdırmaq;
3. Maliyyə bazarında gəlir əldə etməyin digər üsullarını təqdim etmək.

Kursun materialları:

- Brealey və digərləri "Korporativ Maliyyənin əsasları"
- Ross və digərləri "Korporativ Maliyyə"
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təlimatları

Kursun tərkibi:

Mövzuların adı:	Müddət
1. Giriş: Niyə maliyyələşmə, niyə qiymətli kağızlar bazarı	1 saat
2. Borclanma yolları: İstiqrazlar, kommersiya kağızları, veksellər, faktoring	1 saat
3. Kapitallaşma yolları: Xüsusi sərmayə, Birləşmə və satın alma, İKY(İlkin kütləvi yerləşdirmə)	1 saat
4. İKY aktuallığın müəyyənləşdirməsi: Bazarda mövqe, biznes strategiyası, uzun müddətli planlaşdırma	1 saat
5. Maliyyə tarixi və tələb olunan hesablar: Maliyyə tarixinin tələblərə uyğun olması, tələb olunan hesabların anlayışı	1 saat
6. Hazırlıq və İKY sonra: İKY hazır olmasının mərhələləri, sonrakı planlar və bazarda strategiya	1 saat

Kursun qaydaları:

- Hər hansı bir dərstdə iştirak edə bilməyəyiniz barədə məlumat ən azı 5 iş günü öncədən verilməlidir;
- Dərs zamanı mobil telefon ilə danışmaq qadağandır.

Qrup iştirakçılarının sayı: 8 nəfərə-dək